

# Ponzabığın Nağılı

Əzizə Cəfərzadə

©Əzizə Cəfərzadə. Anamın Nağılları. 1982.

Bir vardı mərdəhər, hünü gəldi səhər-səhər, dad milçək əlindən, durun qaçaq əlindən.  
Milçək mindim, Kürü keçdim, yabaynan dovğa içdim. Atovun goru yanmasın, heç belə  
yalan görməmişdim!

Yalanların sağı budu ki, günlərin bir günündə Məmmədnəsir tinində, göy məscidin  
dibində dünya malından bir pişiyə də güman gəlməyən bir kişi yaşayırıdı. Bu kişinin iri  
ponza bığlarından başqa bir arvadı, bir də bir çətən uşağı vardı. Hələ bu bığlarına görə də  
ona Ponzabığ deyərdilər. Kişi gündə it qurddan seçilməzdən də qabaq yerindən durub,  
patavalarını ayağına dolayar, xam göndən, bərkiyib buynuza dönmüş yırtıq çarıqlarını  
geyər, şoppu çomağını ciyininə qoyub qapıları gəzər, elin inəyini, öküzünü qabağına qatıb  
örüşə aparırdı: otarardı, axşam azanında naxırı qaytarıb obaya gətirərdi. Hər gün kimin  
nobatına gedirdisə ona bir-iki cad fətiri, bir az da şor verərdi. Kişi bununla külfətini zor-  
gúc dolandırardı.

Bir gün Ponzabığ naxırı örüşə buraxıb göy otların üstündə oturdu, kürəyini daşa dayayıb  
fikirləşdi, öz-özünə dedi:

—Ay gözə görünməz tanrı, bu nə gündü, nə uruzgardı mən çəkirəm? Mənim günahım  
nədi? Niyə məni bu köç-külfət yanında xar-zəlil eləyir bu allah? Yox, gərək gedəm, allahı  
tapam, özündən soruşam, görəm axı bunun illəti nədi ki, Hacı Qulamin dövlət başından  
yağır, mən fağır bir cad əppəyini də onun-bunun qapısından min zəlalətlə qazana  
bilmirəm?

Ponzabığ bu fikrə gələndən sonra bir az ürəyi toxtadı. Axşam düşən kimi naxırı obaya  
qaytardı, hərənin malını özünə tapşırdı, dedi:

—Sabahdan day naxıra getməyəcəyəm, özünüzə naxırçı tapın.

Evinə gəldi, yanniğunda gətirdiyi cad əppəklərini uşaqlarına verdi, yedilər, içdilər başlarını  
qoyub yatdırılar. Səhər arvad obaşdan Ponzabığının yuxudan oyadı:

—Kişi dur, naxırın çıxan vaxtıdı.

Kişi dedi:

—Arvad, mən day naxıra getməyəcəyəm. Səfərim var.

Arvad az qaldı dəli olsun:

—Ay qara geymiş, bu nə hoqqadı çıxardırsan? Səfərin haradı?

Ponzabığ dedi:

—Gedirəm allahı tapıb dərdimi ondan soruşum. Görüm mənim günahım nədi ki, bir öynə ac, bir öynə yarımqarın dolanıram? Balalarım əppək üzünə tamarızdı.

Arvad bu sözləri eşidəndə elə bildi ki, əri dəli olub. Başladı ağlamağa. Ponzabığ dedi:

—Arvad, ağlayıb-sıtgamaqdan bir şey çıxmaz, dur qonşuların birindən bir fətir al, gətir, yola çıxm.

Arvadın əlacı kəsildi, durdu qonşulardan bir fətir alıb gətirdi. Ponzabığ fətiri yaylığına düyümləyib, şoppu çomağının başına keçirtdi, çarıq bağlarını bərkidib yola düzəldi.

Kişi bir gün getdi, iki gün getdi, dərə bilmədi, düz bilmədi, dağ keçdi, aşırım endi. Gecəni gündüzə qatıb yol elədi. Gəldi bir səhraya çatdı. Səhra nə səhra? Ucu yox, bucağı yox, düz-dünya sapsarı qum dəryası. Bu qumluq səhranın ortasında bir bulaq gördü, bulağın dörd bir tərəfi yamyəşil çəmənzardi. Amma bulağın üstündə bir ağaç bitib, bircə yarpağı da yoxdu. Ağac qupquru quruyub, elə bil dibindən su yox, zəhər axır.

Kişi bulağın başında əyləşdi, əl-üzünü yudu, bulağın dupduru, səpsərin, qənd kimi şirin suyundan sirab oldu.

—Şükür kərəminə, tanrı! Ay bu qumları göyərdən, bulağın üstündəki ağaç görəsən niyə quruyub?

Kişi dincini alandan sonra qalxıb yoluna düzəldi, elə heç bulaqdan beş addım aralanmamışdı ki, qulağına bir səs gəldi:

—Kişi, allahın yanına gedirsən, mənim də şikayətimi elə!

Kişinin matı-qutu qurudu. Dayanıb dörd tərəfinə baxdı ki, görsün onuynan danışan kimdi. Amma heç kəsi görmədi. Dedi: “Yəqin qulağıma səs gəlir, qeybdəndi.” Yenə yoluna düzəldi. Heç beş addım atmamışdı ki, həmin səsi bir də eşitdi:

—Kişi, allahın yanına gedirsən, mənim də şikayətimi elə!

Ponzabığ yenə də dayandı, yenə də dörd tərəfinə baxıb, bir ins-cins görmədi. Canı üzəndi, fikirləşdi ki, yəqin dəli oluram! Qorxa-qorxa addımını yeyinlətmək istəyəndə gördü bulağın başındakı quru ağaç əyildi, elə səs də ordan gəldi, yenə də dedi:

—Kişi, allahın yanına gedirsən, mənim də dərdimi ona de!

Kişi başa düşdü ki, səs ağaçdan gəlir, bir az ürəklənib dedi:

—Baş üstə, deyərəm.

Ponzabığ day orda dayanmadı, yola düşdü. Ağac da əvvəlki təki düzəlib durdu yerində.

Kişi az getdi, üz getdi, dərə-təpə düz getdi, qumluq səhramı keçib qurtardı. Elə səhra qurtaran kimi qabağına bir dərya çıxdı. Ponzabığ dayandı dəryanın qırağında, fikirləşdi ki, bu dəryanı necə keçəcəm? Elə bu xəyalda idi ki, birdən gördü dəryanın qırağına bir nəhəng balıq yavuqlaşdı. Qulağına da bir səs gəldi:  
—Kişi, allahın yanına gedirsən, mənim də dərdimi ona ərz elə de ki, başımda bir ağrı var, dözə bilmirəm, çarəsi nədi? Əgər desən, mən də səni dəryadan keçirdərəm.

Bu dəfə Ponzabığ o qədər də qorxmadı. Çünkü day öyrəncəli idi. Odu ki, dedi:  
—Baş üstə, can üstə, deyərəm, niyə demirəm ki!

Onda balıq da işaret etdi ki, gəl min dalıma. Ponzabığ mindi balığın dalına. Elə hə-hə eləyənəcən bir də gördü ki, dəryanın o biri üzündədi. Düşdü qırağa. Getmək istəyəndə balıqdan bir də səda gəldi:

—Kişi yadından çıxmışın ha! Allahı tapsan, mənim də dərdimi ona de.  
—Baş üstə, yadımdan çıxmaz. Deyərəm.

Ponzabığ balıqla sağollaşıb yoluna düzəldi. Xeyli getmişdi ki, bir düşərgəyə rast oldu. Burda çadırlar qurulmuşdu. Çadırların qənsərində süfrələr açılmışdı. Əsgərlər qılınclarını, qalxanlarını çatıb kölgəlik dözlətmışdilər. Süfrələrə kabab, şərab, mer-meyvə düzülmüşdü. Əsgərlər, onların böyükləri bir-birinə qarışmışdı. Deyən-gülən kim, yeyib-içən kim, xorna çəkib yatan kim. Heç kəsin bir-birindən xəbəri yoxdu. Bir özbaşnalıq vardi ki, day nə deyim. Hə, Ponzabığ süfrələrdən birinin yanında əyləşdi. Bir az kababdan, meyvədən yedi, toqqasının altını bərkitdi. Sonra fikirləşdi ki, axı bunlar kim ola? Birdən çadırların tən ortasında al ipəkdən tikilmiş gözəl bir çadır gözünə dəydi, dedi:  
—Sən ölməyəsən, nə sərr varsa bu çadırdadı. Gərək gedəm, bir xəbər tutam, görəm bu nə qəzyədi?

Ponzabığ durub al ipək çadranın qənsərinə gəldi. Gördü yox, heç buna “Abdal, eşşəyin hani?” deyən yoxdu. “Niyə gəlmisən, kimsən, nəcisən, buralarda nə qayırırsan?”—sorusan yoxdu. Ürəkləndi, girdi çadıra. Gördü ki, ipək çadırın da ortasında əla bir süfrə salınıb. Yemək-içmək bəs deyincəndi. Kim süfrə başında yeyibsə, elə orada da dirsəklənib xorna vurur.

Amma yuxarı başda qızıl taxt üstündə bir cavan əyləşib, bir cavan əyləşib, aya deyir sən çıxma, mən çıxım, günə deyir sən baxma, mən baxım. Aydan arı, sudan duru. Üstündə bir aləm ləl-cəvahirat. Çoxunu Ponzabığ heç yuxusunda da görməmişdi. Qərəz, cavan adam Ponzabığın görünən kimi salam elədi, əl işərəsiyinə yaxınına çağırıldı. Oturmağa yer görkəzdi.. Ponzabığ əyləşdi.

Cavan dedi:  
—Qardaş, deyəsən yol adamısan, acliğin varsa, süfrəyə buyur.

Ponzabığ dedi:

—Çox sağ ol, çox raziyam, bayırdakı süfrələrdən yemişəm. Amma, əgəm rəva bilsən, de görüm bu nə sirdi, bu nə əcaib-qəraib qoşundu?

Cavan dedi:

—Allahdan gizlin deyil, bəndəsindən nə gizlədim? Qardaş, bil və agah ol, mən bu gördüyün qoşunun və bu diyarn padşahıyam. Amma böyük bir dərdim var...

Cavan sözünün dalını gətirmədi, gözləri doldu. Ponzabığın bir bu cah-cəlala, bir də cah-cəlal sahibi cavan padşaha baxdı. Ürəyində dedi:

—Sübhanallah, bunun da dərdi var? Onda dünyada dərdsiz kimdi görəsən?

Padşah soruşdu:

—Kişi, bəs sən kimsən? Hardan gəlib, hara gedirsən?

Ponzabığ əvvəldən axıracan, mən sənə danişdığım kimi, başına gələnlərin hamısını padşaha nağıl elədi. Padşah dedi:

—Kişi bu süfrələrdən nə könlün istəyir götür, yolda ac qalma, yol azuqəni sənə mən verirəm. Amma sən allahı tapsan, mənim də pünhan dərdimi ona de.

—Baş üstə, can üstə, başuva dönüm niyə demirəm, deyərəm. Dərdli bilir dərdlilər nə çəkir.

Qərəz, Ponzabığ burdan yol azuqəsi sarıdan yükünü tutdu. Gecəni çadırlardan birində gecələyib, yorğunluğunu çıxartdı. Səhər üzünüzə xeyirə açılsın, səhər olan kimi yerindən durub yola düzəldi.

Bəli, indi day qarnı doldu, yeməyi, yavanlığı bol idi, yaxşı yeyin gedirdi, üzülüb əldən düşmürdü. Bir müddət gedəndən sonra bir əkənəcəyə rast oldu. Gördü baho! Bu nədi, burda nə əcaib işlər baş verir? Bir xeylaq adamdı, bir əldən yeri şumlayır, bir əldən toxum səpirlər. Mərzin başına çatmamış, toxum göyərir, taxıl olur, üzü bəri başa qayıdanda biçir, xırman döyür,sovruq atır, qırmızı buğdanı, aqlılcığı, qaraqlıçıq saribuğdanı əmbizə vururlar. Adamlar bir an dayanıb dincəlmirlər: elə hey bir ucdn əkir, bir ucdn biçir, xırman salır, əmbiz vururlar. Çox çətinliknən də olsa Ponzabığ bu adamlardan birinin ətəyini əlinə iliştirdi, soruşdu:

—Qardaş, səni-məni yaradana and verirəm, de görüm bura haradı, siz kimsiz ki, belə işləyirsiz?

O adam tələm-tələsik cavab verdi:

—Bura talahlar-baxtlar diyarıdı. Biz də hərəmiz dünyadakı adamların birinin bəxtiyik. Nə qədər ki, biz işləyirik, onların da bəxti gətirir. Biz yatsaq pisləşir. Eşitməmisən deyirlər ki, “filankəsin bəxti ayaq üstədi? Filankəsin bəxti yatıb?”

Ponzabığ soruşdu:

—Bəs mənim bəxtim hardadı?

Kişi boş qalmış, alaq-qanqal basmış bir parça yeri göstərib dedi:

—Bax, odehy mərzin başındakı arxa yixılıb yatıb! Gör nə xorna vurur? Ətəyimi burax, qardaş, mən işləməliyəm.

Ponzabığ onsuz da “öz torpağının” mərzindəki suyu qurumuş arxda yatıb xorna vuran bəxtini görcəyin cini başına vurmuşdu. Kişinin ətəyini ta bayaq buraxıb öz bəxtinə tərəf yürürdü. Yatmış bəxtin belinə şobbu çomağıynan bir əndərdi:

—Hey, lənətə gəlmış, mən köç-külfət yanında üzüqara qalım, sən burda yat, xorulda?

Ponzabığ bəxtin belinə dalbadal çomaq əndərirdi. Bəxt ufultuynan yerindən qalxdı, amma Ponzabığ ondan əl çəkməyib neçə illərin acığını ondan çıxırkı. Birdən Allah göydən bunu gördü, Cəbrayıl dədi:

—Ya Cəbrayıl, en aşağı! Yoxsa Ponzabığ bəxtin belini sindiracaq.

Cənab Cəbrayıl endi yerə, dedi:

—Ay kişi, day bəsdi, sindırma bəxtin belini!

Ponzabığ soruşdu:

—Yaxşı, bəs sən kimsən, nəkarəsən mənimnən bəxtimin işinə qarşırsan?

Cəbrayıl dədi:

—Mən allaham!

Ponzabığ qəzəbləndi:

—Hə? Allah sənsən?—Bunu deyib istədi ki, çomağı endirsin Cəbrayılın təpəsindən. Cəbrayıl ta bayaq qanadlanıb qalxdı yuxarı, kişinin başı üstündə dayandı. Ponzabığ çomağını bulayıb bağırkı:

—Ay allah, çəkilib durdun göyün üzündə; en aşağı, bu çomaqdan bir dənə ilişdirim qulağuvun dibindən, onda gör ki, külfət yanında xar olmağın dadı nədi?

Cəbrayılınan Ponzabığ əlləşəndə, bəxt onun çomağının altından sıvişib çıxdı, işləməyə başladı. İndi o da başqa bəxtlər kimi bir əldən şumlayır, bir əldən malalayır, bir əldən toxum səpir, dənə hasılə gələn kimi xırman döyüb, sovruq atır, buğda əmbizə vururdu.

Cəbrayıl dədi:

—Yaxşı, kişi, mən allah deyiləm, səninlə zarafat eləyirdim. Mən Cəbrayılam, bil ki, day sənin bəxtin oyandı. İndi arın-axayın gedə bilərsən öyünə, öz iş-güçünə.

Ponzabığ dədi:

—Dayan, ay Cəbrayıl, dayan! Öz müşkülüm düzəldi, başqalarının da sifarişi var, deməsəm kışılıkdən deyil.

Allahın əmrilə Cəbrayıl dedi:

—Hə, izindi, kişi, de?!

Bayaqdan özünə allah deyirdin, hər şey sənə əyandısa bil, yolda bir quru ağaca rast oldum, altında bulaq axır, dörd yanı gül-gülzar, amma ağac quruyub...

—Hə, məlum oldu! O ağacın dibində qızıl xəzinəsi yatır, onun həlalətindən ağac quruyur, su işləmir köklərə. Get, allah o xəzinəni sənə bağışlağı; çıxart apar, ağac da göyərsin.

Ponzabığ əlini bişələrə çəkib dedi:

—Bir də, dəryada bur nəhəng var, başağrisından şikayətlənir.

Cəbrayıl cavab verdi:

—O da məlum. Bir zamanlar Süleyman peyğəmbərin sehirli üzüyü dəryaya düşmüştü. Balıq bilməyib, üzüyü udub, gedib ilişib qulağına yaxın yerdə—cəhəngində qalıb. Çomağınnan bir əndər qulağının dibindən, üzük düşsün. Allah o üzüyü də sənə bağışlayır. Üzük düşər, balığın baş ağrısı keçib gedər.

Ponzabığ gözaltı bir bəxti tərəfə baxdı, gördü, yaman əlləşir, öz-özünə fikirləşdi: “Hə, üzük də! Bəxtim yaman durub deyəsən.” Sonra üzünü yenə də yuxarı tutub başından azca yuxarıda dayanmış Cəbrayıl'a dedi:

—Hə, ya Cəbrayıl, qaldı bircə o cavan padşahın dərdi.

Cəbrayıl bir anlığa gözdən itdi, tez də qayıtdı. Əlində bir vərəq yazılı kağız vardı, dedi:

—Kişi, al və agah ol! O cavan padşah, gözəl bir qızdı. Atasının oğul övladı olmurdu deyin, ona uşaqlıqdan kişi libası geyindirib böyütmüşdü. Padşah öləndən sonra camaat atası yerində onu padşah tikdilər. Qızın ağızının kəsəri yoxdu: odu ki, vəzir-vəkil, qoşun sözünə baxmir. İndi qızın ərgən vaxtıdır. Allahın əmri, peyğəmbərin şəriətilə onun kəbini sənə kəsilir. Get, onu al, özün də yerində padşah ol!

Ponzabığ ürəkdən elə bir qəhqəhə çəkib güldü ki, bəxtlər dik atıldılar. Ponzabığ dedi:

—Mən ha!.. Sən nə danışırsan, ay Cəbrayıl? Onda görünür allah, özü yaratdığı arvadımı tanımır. Vallah, arvad cəhəngimi ayırar, dədəmi də, balalarımnan birgə dalıma səriyər. Mən o boyda qələti eləyə bilmərəm. Məndən xatanı sovuşdur.

Cəbrayıl güldü, dedi:

—Onda özün bilərsən. Qayıdanda qıza de ki, tanıdığı sərkərdələrdən kimi bəyənirsə, birinə ərə getsin. Özünü də öz yerində padşah qoysun. İşləri düzəlsin.

Ponzabığ dedi:

—Bu ayrı məsələ. Di salamat qal. Sonra Ponzabığ öz mərzinə gəldi, bəxtinə şoppu çomağını göstərib dedi:

—Bax, yaxşı yadında saxla! Bir də yatsan, Cəbrayla-zada baxmaram. İndi yolu yaxşı tanıyıram. Birbaş gəlib bu çomaqla kələyini kəsərəm.

Ponzabığ bəxtinin dərsini verəndən sonra çarıqlarının bağını bərkidib geri üz qoydu. Gəlib cavan padşahın ölkəsinə çatdı. Gördü burda köhnə hamam, köhnə tasdı, yeyən yeyən yerində, yatan yatan yerindədi. Al ipək çadırı girdi. Cavan onu görçək soruşdu:

—Kişi, allahı tapdın?

—Tapdım, xanım!

Cavan açıqlandı:

—Xanım kimdi?

Onda Ponzabığ yerli-yataqlı nə görmüşdüsə cavana nağıl elədi:

—Sən ərgən qızsan, get sərkərdələrindən hansı yaxşdı, igiddi, birinə. Özün də otur onun üçün uşaq saxla.

Qız sevindi, Ponzabığa xələt, yol azuqəsi verib yola saldı. Ponzabığ dəryanın kənarına gəldi. Burada nəhəng balıq dayanıb onun yolunu gözləyirdi. Kişinin görən kimi soruşdu:

—Allahı tapdın?

—Tapdım.

—Dərdimi dedin?

—Dedim.

—Əlacı nədi?

—Məni suyun o biri üzünə keçirt, deyim.

Balığın işaretisi ilə Ponzabığ onun belinə mindi, bir göz qırpmında o biri sahilə keçdi.

Nəhəngin belindən düşdü. Balıq bir də soruşdu:

—Hə, dərdimin dərmanı nədi?

Ponzabığ dedi:

—Yaxşı eşitmədim, yaxına, lap yaxına gəl, görüm nə deyirsən?

Balıq lap suyun qirağına çatanda, Ponzabığ şoppu çomağınan onun qulağının dibindən necə ilişdirdisə, balığın başı gicalləndi, Süleyman peyğəmbərin sehrli üzüyü sıçrayıb qirağa düşdü. Kişi tez onu götürüb, barmağına keçirtdi. Nəhəngin ağlı üstünə qayıtdı, başının ağrısı yox oldu:

—Oxay! —dedi, —allah səndən irazı olsun, canım dincəldi.

Ponzabiğ buradan qumlu səhmanın ortasına yol aldı. Gəlib buağın başına çatdı. Ağac onu görən kimi əyildi:

—Allahı tapdın?

—Tapdım.

—Dərdimi dedin?

—Dedim.

—Çarəsi nədi?

—İndi görərsən.

Ponzabiğ bunu deyib ağacın dibini qazmağa başladı. Bir xeyli qazandan sonra qızıl küpünü təpib çıxartdı. Heybəsinə doldurdu. Sonra çalanı torpaqladı. Elə o saatdaca su ağacın köklərinə yol tapdı. Ağac su içdi, sərinlədi, dedi:

—Kişi, allah səndən razı olsun.

Ponzabiğ buaqda əl-üzünü yudu, şeylərini də götürüb öz obalarına tərəf yola düşdü. O gəlməkdə olsun, sənə kimdən deyim, kimdən danışım, kişinin küləftindən.

Bəli... Kişi gedəndən sonra arvad-uşağıın günü day göy əsgiyə düyüldü. Yaman hala düşdülər. Obanın ağsaqqalları yiğişdi, dedilər:

—Bizimçin ayıbı, axı ömrü uzunu naxırçıımız olub Ponzabiğ. İndi başına hava gəlib, küləftini atıb gedib, düşüb bərri-biyabana, qeyrəti bizə düşür. Gərəkməz ki, biz onun küləftindən göz olaq?!

Ağsaqqallar məsləhət gördülər ki, obanın buzovlarını versinlər Ponzabiğin böyük oğluna, otarsın. Hər süd günü inəyi sağılanlar südü ona verərlər.

Qayda buydu. Ayda da bir az undan-zaddan alırdı. Uşaqlar dolanırdı.

Arvad sevindi. Təzəcə qamqalaqlanmış böyük oğluna yanniq hazırladı, içiñə cad qoydu, buzovları da özü yiğib qatdı qənşərinə, ötürdü örüşə. Hərdənbir gedib baş çəkirdi, üstündə göz olurdu.

Bir dəfə uşaq buzovları gətirəndə bir qotur keçi də sürdü qapiya, dedi:

—Ana can, bu keçini dağdan tapmışam. Obada soraq elədim, heç kim mənimdi demədi. Qapıdan qovdular ki, malımıza qoturluq düşər. Mən də gətirdim özümüzçün.

Arvad sevindi, keçini tənbəki suyuynan yuyundurdu, yaralarını xələfi nöyütnən dərmanladı. Bir-iki gündən sonra keçi cana gəldi, qoturluğu çıxb getdi. Oldu sappasağ. Sən demə, keçi boğazıymış, bir həftə keçməmiş yükünü yerə qoydu, bir cüt diş çəpiş doğdu. İndi külətin südü də, çörəyi də var idi. Alababat dolanırdılar. Günü-gündən keçi südü artırır, balaları da altı ayın başında hərəsi bir cüt əkiz, diş çəpiş doğdu (Axı Ponzabiğin bəxti oyanmışdı). İndi qapılarına bir sürü keçi gəldi. Qonum-qonşu, ağsaqqallar sevinirdilər ki, bir fağır da aq günə çıxdı.

Elə bu vaxt günlərdən bir xoş gündə Ponzabığ qayıdır obasına gəldi. Evdəki büsati görəndə ponza bişlərinin altında bir güldü, yadına saldı:  
—Namərd çıxmayıb deyəsən, hələ işləyir. Vay o günə ki, yata.

Qərəz, Ponzabığ evinə, küləfətinə qovuşdu, gətirdiyi xəzinədən bir yaxşı ev tikdi, arvad-uşağınə pal-paltar aldı. Xoş günlərlə yaşamağa başladılar. Sizin də üzünüzə xeyirli qapı açılsın, inşallah...

Mətləb budu ki, dünyada gərək heç kimə umud olmayasan, öz bəxtini özün öz əllərinlə qurasan. Öz xoşbəxtliyini özün axtarır, özün tapasən. Yoxsa “Allahdan buyruq-ağzıma quyruq”dan iş aşmaz.

---

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Səkinə İsgəndərova

Veb üçün hazırladı: Ülviiyə Məmmədova

AZERİ.orga qoyuldu: yanvar, 2004